

UOT 791.43/45

<https://doi.org/10.52094/2221-7584.2025.37.141>

Günel Qafarova Elçin qızı

**Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universiteti
magistrant**

gunelgaffarzadeh@gmail.com

STİVEN SPİLBERQ YARADICILIĞINDA AİLƏ, ATA VƏ UŞAQ OBRAZI: ŞƏXSİ TƏCRÜBƏNİN BƏDİİ İNTERPRETASIYASI

Xülasə: Kino sənəti fərdi və kollektiv təcrübələrin bədii ifadəsi kimi cəmiyyətin müxtəlif aspektlərini əks etdirmək gücünə malikdir. Rejissorlar şəxsi müşahidələri və həyat təcrübələrindən ilhamlanaraq ümumbəşəri mövzulara orijinal yanaşmalar gətirirlər. Bu baxımdan, Stiven Spilberqin yaradıcılığı ailə münasibətləri, ata fiquru və uşaqların daxili dünyası kimi genişmiqyaslı mövzuların dərin psixoloji və emosional çalarları ilə zəngindir. Kinorejissorun uşaqlıq illərində yaşadığı zoraklıqlar, antisemizmlə üzləşməsi, valideynlərinin boşanmasının travmatik izləri onun kino estetikasının əsas struktur elementlərinə çevrilmişdir. O, bütün bunları ekranda ustalıqla əks etdirir. Onun erkən filmlərində ata fiquru məsuliyyətsiz və ailədən uzaq təsvir edilsə də, sonrakı yaradıcılığında atalıq anlayışına daha müsbət və dərin yanaşmalar müşahidə olunur. Rejissorun filmlərində uşaqlar cəmiyyətə yadlaşma, valideyn itkisi və ailə böhranı kimi ağır sınaqlarla üzləşir, nəticədə vaxtından əvvəl yetkinləşməyə məcbur olurlar. Onlar təhlükəsiz və qayğısız uşaqlıq dövrünü yaşaya bilmir, nəticədə daxili dünyalarında formalaşan emosional yükü daşımaq məcburiyyətində qalırlar. Bu məqalə Spilberqin ailə və ata personajlarına yanaşmasını, eləcə də, uşaq obrazları vasitəsilə kino dilində şəxsi təcrübələrinin necə əks olunduğunu təhlil edir.

Açar sözlər: Stiven Spilberq, ata obrazı, ata-oğul münasibətləri, ailə, kino, uşaq, avtobioqrafik təsir.

Giriş

Stiven Spilberqin kino tarixində yaratdığı filmlərin əksəriyyəti bir rejissor kimi onun şəxsi təcrübələrinin dərin izlərini daşıyır. Xüsusilə, ata fiqurunun yoxluğu və uşaqların bu boşluqla mübarizəsi onun filmlərinin əsas tematik xəttini təşkil edir. Spilberq üçün kino yalnız hekayə danışmaq vasitəsi deyil, eyni zamanda şəxsi travmalarını bədii formaya salaraq, emaletmə

yoludur. Onun yaradıcılıq yolunun formalaşmasında heç şübhəsiz ki, uşaqlıq dövrü mühüm rol oynamışdır. Rejissorun uşaqlıq illəri onun film estetikasını, həmçinin vizual dünyagörüşünü müəyyənləşdirən bir sıra sosial və psixoloji təcrübələrlə zəngin olmuşdur. Spilberqin təsəvvür dünyasının əsasını təşkil edən qorxu və narahatlıqlar sonradan kino sənətində bənzərsiz ifadə vasitəsinə çevrilmişdir.

Spilberqin uşaqlıq dövründə müxtəlif fobiyalarda mübarizə apardığı məlumdur. Onun atası Arnold Spilberq bildirirdi ki, oğlunun geniş təxəyyülü var idi və o, sadə əşyalarda belə qorxunc elementlər görməyi bacarırdı. Rejissor özü də bunu etiraf edir: “*Mən hətta əlimin kölgəsindən belə qorxurdum.*” (Mc.Bride, 2011, s.52) Ələlxüsus, yataq otağının divarına düşən ağaç kölgəsi onun üçün mistik və qorxulu bir fiqura çevrilmişdi. O, bu xəyali varlıqların hətta, yatağının altında və geyim şkafında gizləndiyini hiss edirdi. Əslində, bütün bunlar rejissorun hələ erkən yaşılarından vizual təsəvvür qabiliyyətinin nə qədər güclü olduğunu göstərən mühüm detallardır. Bu qədər qorxunu təkbaşına daşımağın gətirdiyi çətinlik Spilberqdə hansısa formada qorxuları xaricə ötürmə ehtiyacı yaradırdı. Bir nöqtədən sonra Spilberq qorxularını idarə etdikcə, onların daha əyləncəli olacağını kəşf edir, beləcə onları damışlığı hekayələrlə bacılarına ötürməyə başlayır. Onun uşaqlıq xatırələri, əsasən, çox sonrakı illərdə yaşadığı Arizona ilə daha çox bağlıdır, lakin Nyu-Cersidə keçirdiyi illərin də onun yaradıcılığı üçün əhəmiyyətli təsirə malik olduğu güman edilir. O, məhz bu dövrdə digərlərindən “fərqli olmaq” hissini yaşamış və ətraf mühitə yadlaşma duygusunu inkişaf etdirmişdir. Xüsusilə, yəhudü ailəsində böyümək və Milad bayramı ərəfəsi ətrafdakı evlər işıqlandırılan zaman öz evlərinin qaranlıq görünməsi ona “fərqli olma” hissini aşılamışdır. (Mc.Bride, s.55) Rejissorun bu subyektiv hissələri sonralar onun filmlərində obrazlarının tənhaliyi, yadlaşması və cəmiyyət tərəfindən qəbul edilməməsində əks olunmuşdur.

Spilberq sosial mühitə adaptasiya olmaqda çətinlik çəkən, ünsiyyət qurmaqdə problemlər yaşayan bir uşaq olmuşdur. Digər həmyaşidləri da onu aralarına daxil etmək üçün həvəs göstərməmişdilər. Bu dövrdə o, həm fiziki, həm də psixoloji zorakılığa məruz qalmış, antisemitizmə əsaslanan diskriminasiya və təzyiqlərlə üzləşmişdir. Davamlı olaraq, sosial təzyiqlərə məruz qaldığından, özünü daha xoşbəxt hiss etdiyi bir məşguliyyət axtarmağa yönəlmış və bu, kino çəkmək olmuşdur. Zamanla bu məşguliyyət sadəcə bir hobbi olmaqdan çıxaraq onun həyat tərzinə çevirilib. Nəticədə isə, fərdi travmalarını vizual dil vasitəsilə ekrannda ifadə etməyə başlayıb. Onun erkən

televiziya filmlərindən biri olan “*Duel*” (*Duel, 1971*) buna bariz nümunədir. O, bu filmi məktəbdəki həyatında bənzədir. Filmin əsas elementi olan və hər dəfə ekranda peyda olduqda tamaşaçıda gərginlik yaranan yüksək maşını, əslində, onun uşaqlığını qorxuya çevirən zorakılığın simvolu kimi çıxış edir. Bu təzyiqlərdən xilas olmağa çalışan və sadələvhətlükə ondan uzaqlaşmağa cəhd edən personaj isə məhz həmin uşağın özüdür.

Biz bilirik ki, ailə uşağın cəmiyyəti və dünyasıdır. O, həm də, uşağın sosiallaşma prosesində əsas müəyyənedici amillərdəndir. Uşaq ailə mühitində formalışır və burada baş verən bütün hadisələr, istər pozitiv, istərsə də, neqativ, onun xarakterinə, sosial münasibətlərə yanaşmasına və ümumi dünyagörüşünün formalışmasına ciddi şəkildə təsir göstərir. Stiven Spilberq də valideynlərinin boşanmasını qəbul edə bilməyən çoxsaylı uşaqlardan yalnız biridir. Belə yüksək həssaslığa malik bir uşağın çətin və mürəkkəb yeniyetməlik dövründə valideynlərinin boşanması onun psixoloji vəziyyətinə dərin təsir göstərmmiş və onun üçün ağır emosional yük və travmatik təcrübə ilə nəticələnmişdir. Atasına qarşı bəslədiyi qəzəb hissi və mənəvi boşluq yaradıcılığında geniş şəkildə əks olunaraq, onun kino əsərlərinin əsas motivlərindən birinə çevrilmişdir. Uzun illər boyunca atası ilə ünsiyyətini minimuma endirmişdir.

Amerikalı film tarixçisi, bioqraf Cozef Makbraydin fikrincə, elitar tənqidçilərin Spilberqə qarşı daimi hücumları, əsasən, onun seçdiyi mövzular və təkrarlanan tematik xətlər üzərində qurulur. Bu xətlər isə artıq “Spilberqvari” anlayışını formalasdırıb: “dağılmış ailələr, qüsurlu ata və ana fiqurları, çətin vəziyyətdə olan uşaqlar və ailəsini yenidən bərpa etməyə çalışan insanlar.” (*Schober, 2016, s.2*)

Şəxsi travma ilə əlaqəli kinoda ata obrazının reprezentasiyası

Onun yaradıcılığının erkən dövrünə aid filmlərdə ata obrazlarının təsvirinə nəzər yetirsək, onlar zəif iradəli, məsuliyyətsiz və ailə dəyərlərinə laqeyd yanaşan fəndlər kimi təqdim olunur. Bu filmlərdə atalar ya ailəyə qarşı biganədir, ya da ümumiyyətlə, mövcud deyillər.

Stiven Spilberqin uşaqlıq təcrübələri onun filmlərindəki ailə formasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Atasının işinə daha çox fokuslanması və onunla mənəvi cəhətdən uzaq olması ata-oğul münasibətlərindəki soyuqluğun daha da dərinleşməsinə səbəb olmuşdur. Buna paralel olaraq, o, anası Liya Spilberqə daha yaxın idi. Liya Spilberq xaraktercə dinamik, enerjili və əyləncəyə meyilli bir şəxsiyyətə malik qadındır. Yoldaşının tamamilə əksidir. Rejissor bu ailə strukturunu öz yaradıcılığında əks etdirib. Beləliklə, bu

onun filmlərində ana fiqurunun dominant obraz kimi təsvir olunmasına gətirib çıxarmışdır. Ata isə ya ailədən uzaq bir mövqedə dayanır, ya da ailəyə yad bir sima kimi təqdim edilir. Bu tendensiya onun erkən filmlərindən biri olan “Sugarland ekspresi” (*The Sugarland Express*, 1974) filmində də müşahidə olunur. Burada ana obrazı impulsiv bir şəxs kimi göstərildiyi halda, ata öz qərarlarını müstəqil şəkildə verməkdə acizlik nümayiş etdirir və ananın bütün tələblərinə tabe olur. Filmdə ananın əsas motivasiyası övladını yad əllərdən geri qaytarmaq olduğu halda, atanın əsas məqsədi ananın iradəsinə uyğun hərəkət etməkdir.

Başqa bir nümunəyə nəzər salsaq, rejissorun “Üçüncü növ yaxın təmaslar” (*Close encounters of third kind*, 1977) filmi də şəxsi xarakter daşıyır. Bu filmdə də bizi yenə dağılmaq üzrə olan bir ailə qarşılıyır. Filmdəki müəyyən bir səhnədə uşaq atasındaki qəribə dəyişimi gördüyü zaman dərin emosional reaksiya ilə sarsılır və affekt vəziyyətinə düşür. Bu epizodu rejissorun öz atası ilə yaşadığı real hadisənin ekranlaşdırılmış forması kimi qiymətləndirə bilərik. Ümumiyyətlə, burada təsvir olunan ata obrazı ailəsinə qarşı laqeyddir. Spilberqin əksər personajları kimi o da xəyalpərəstdir və öz maraqları naminə hər şeyi arxada qoymağa hazırlıdır. Onu nə ailəsi, nə də uşaqlarının taleyi maraqlandırır. Bu obraz, əslində, atadan daha çox yetkinləşməmiş bir yeniyetmə oğlanı xatırladır. Daha dərin təhlil edildikdə, rejissorun atasının işinə hədsiz bağlı olması ilə müəyyən paralellər qurmaq mümkündür.

Qeyd etdiyimiz kimi, Stiven Spilberqin valideynlərinin boşanması onda dərin psixoloji izlər buraxmışdır. Xüsusilə, Atası Arnold Spilberqin sərt, işgüzar və məsafləli xarakteri onun ailə münasibətlərinə ciddi təsir göstərmüşdür. Spilberq öz müsahibələrində atanının uzaqlığını və onun işinə hədsiz bağlılığını tez-tez vurgulamışdır. Bu mövzu onun bir çox filmlərində, xüsusən də, “Indiana Cons və son səlib yürüyüү” (*Indiana Jones and the Last Crusade*, 1989) filmində öz əksini tapmışdır. Filmin dramaturji strukturunda baş qəhrəmanın atası ilə olan münasibəti mühüm yer tutur. Filmin əvvəlində gənc Indiana Cons atanının diqqətini cəlb etməyə çalışır, lakin Henri Cons öz elmi araşdırmalarına həddindən artıq fokuslandığı üçün oğlunun mənəvi ehtiyaclarını görməzlikdən gəlir. Əsasən də, “Sonra danışarıq, indi məşğulam” ifadəsi atanın soyuqluğunu və övladına qarşı biganəliyini simvolizə edir. Bu detali rejissorun uşaqlığında atasından hiss etdiyi uzaqlığın bədii interpretasiyası kimi dəyərləndirə bilərik. Filmin irəliləyən hissələrində Indiana Cons və atası bir sıra təhlükəli situasiyalardan birlikdə keçməyə məcbur qalırlar. Bu müddət ərzində onların münasibətində əvvəlcə soyuqluq müşahidə olunur. Atası bütün bu

ölümçül vəziyyətlərlə ilk dəfə qarşılaşır və oğlunun onsuz, təkbaşına hansı təhlükələrdən keçdiyini yavaş-yavaş dərk etməyə başlayır. Hadisələrin inkişafı ilə onların arasındaki münasibət tədricən transformasiyaya uğrayır. Bu dinamika Spilberqin öz şəxsi həyatında atası ilə münasibətlərini anlamağa və müəyyən mənada düzəltməyə çalışmasının metaforası kimi şərh oluna bilər. Xüsusilə, filmin kulminasiya nöqtəsində - müqəddəs qədəhin əldə edilməsi uğrunda mübarizə səhnəsində Indiana Consun həyatı təhlükə altına düşdükdə atası ilk dəfə olaraq onun adını sevgi və qayğı ilə səsləndirir: "Indiana...". Burada ata obrazının soyuqluğunun və distansiyasının tədricən yox olması, yerini anlayış və qəbul etməyi verməsi açıq şəkildə görünür. Spilberq bu səhnə vasitəsilə öz şəxsi həyatında atasından eşitmədiyi, lakin eşitmək istədiyi sözləri kino dili ilə ifadə etməyə çalışıb.

Rejissorun yeni şəxsi təcrübəsinin ata obrazlarına təsiri

Maraqlıdır ki, rejissor özü ata olduqdan sonra filmlərinəki ata figuruna fərqli yanaşmağa başlamışdır. Əgər əvvəlki əsərlərində ata figurunu gücsüz, zəif iradəli və ailəsini tərk etmiş fərdlər kimi tədqim edirdi, sonrakı illərdə ailəsi uğrunda mübarizə aparan ata obrazlarına üstünlük verdiyi müşahidə olunur.

Spilberq haqqında yazan bioqrafik təqnidçilərin əksəriyyəti onun Piter Pen əfsanəsinə öz versiyasını çəkmək üçün çox gec qərar verdiyini qeyd edirlər. Rejissor da niyə filmi daha əvvəl çəkmədiyi barədə suallara cavab verərkən bu fikri təsdiqləyir: "*Oğlum dünyaya gəldi və mən layihəyə olan marağımı itirdim. Çünkü bir anda artıq Piter Pen ola bilməyəcəyimi anladım. Mən oğlumun atası olmalı idim. Bu, həmin vaxt filmi çəkməməyimin əsl səbəbidir. Bir növ oğlum uşaqlığımı əlimdən aldı. Amma eyni zamanda mənə onu geri qaytardı. O doğulduğda, bir anda atamın və anamın dəqiq surətinə çevrildim... Düşünürəm ki, indi valideynlərimin kim olduğunu daha çox dərk edə bilirəm.*" (Bahiana, 1996, s.152-53).

Rejissorun "*Qarmaq*" (*Hook, 1991*) filmi onun yaradıcılığında ata obrazının dəyişikliyini açıq şəkildə nümayiş etdirən nümunələrdəndir. Filmin struktru ata-övlad münasibətlərinin dəyişən dinamikasını əks etdirir. Belə ki, "*Qarmaq*" filmindən əvvəlki dövrlərdə rejissorun yaradıcılığında ata obrazları övladlarına qarşı etinasız və emosional cəhətdən uzaq təsvir edilirdi. Onlar ailə bağlarını möhkəmləndirmək üçün heç bir təşəbbüs göstərmirdilər. Lakin "*Qarmaq*" filminin başlanğıcında əsas qəhrəman olan ata peşəkar həyatını və işini ailəsindən ön plana qoyan bir obraz kimi təqdim olunur. Ancaq filmin inkişaf xətti boyunca onun psixoloji və emosional transformasiyası baş verir.

Nəticədə, o, filmin finalında övladlarını xilas edən, məsuliyyətli və qəhrəmanlıq xüsusiyyətlərinə malik bir ata obrazına çevirilir.

Rejissor yaradıcılığındakı bu dəyişikliyi xüsusi olaraq vurgulayır. “Üçüncü növ yaxın təmaslar” (*Close encounters of third kind*, 1977) filminə yenidən nəzər saldıqda, bu film Spilberqin gənclik illərində, hələ ata olmadığı dövrdə eyni zamanda şəxsi travmalarının hisslerinə hakim olduğu bir mərhələdə çəkilmişdir. Spilberq bu əsəri haqqında belə qeyd edir: “Bu film ailəsindən uzaqlaşan, bir dəfə belə arxaya baxmadan ana gəminin içində addimlayan və sonsuz marağı nəticəsində obsesiyaya qapılan bir adam haqqındadır. O ssenarini hələ övladlarum olmamış yazmışdım. O zaman bunu düşünmədən etmişdim. İndi isə yeddi övladım var. Bugünkü halda mən o personajın ailəsini tərk edib ana gəmiyə getməsinə icazə verməzdəm. Mən onu övladlarını qorumaq üçün hər şeyi edən bir obraz kimi yazardım.” (*Arms&Riley*, 2008, s. 12)

“Dünyalar müharibəsi” (*War of the Worlds*, 2005) filminə nəzər yetirsək, yenə dağılmış ailə modeli, ataları ilə münasibətləri gərgin olan uşaqların təsviri ilə qarşılaşırıq. Lakin buradaki ata fiquru övladlarına biganə deyil, əksinə, onları xilas etmək, sağ-salamat təhlükəsiz bir mühitə çatdırmaq üçün bütün imkanlarını səfərbər edir. Bu ata obrazı övladları naminə öz həyatını belə təhlükəyə atmağa hazırlıdır. Rejissorun bu obrazı yaratması onun ata olduqdan sonra valideynlik hissini daha dərindən dərk etdiyini vurgulayır.

Beləliklə, Spilberqin yaradıcılığında ata fiquru tədricən transformasiyaya uğrayır. Əgər “Üçüncü növ yaxın təmaslar” (*Close encounters of third kind*, 1977) filminin rejissoru hələ valideynlik təcrübəsinə malik olmayan gənc bir sənətkar idisə, “Dünyalar müharibəsi” (*War of the Worlds*, 2005) filmi artıq yeddi övlad atası olan, daha yetkin bir rejissor tərəfindən ərsəyə gətirilmişdir. Bu iki filmi müqayisə etdikdə, ata obrazlarının təqdimatında nəzərçarpacaq fərqlərin olduğu açıq şəkildə görünür. Hətta, bəziləri “Dünyalar müharibəsi” filmində ata obrazının təsvirini “Üçüncü növ yaxın təmaslar” (*Close encounters of third kind*, 1977) filmindəki ata figurunun müəyyən mənada kompensasiyası və ya bir növ üzrxahlıq jesti kimi qiymətləndirirlər. (*Arms&Riley*, s.12)

Atalıq anlayışına bioloji çərçivədən kənar baxışlar

Onun filmlərində ata obrazı təkcə ailəvi bağlarla məhdudlaşdırır, həm də daha geniş mənada qoruyucu, lider kimi çıxış edir. Ailə çərçivəsində təqdim edilməyən ata obrazına “Şindlerin siyahısı” (*The Schindler's List*, 1993) filmindəki Oskar Şindler çox uyğundur. Belə ki, o, yəhudilər üçün ata figuruna çevirilir. Oskar Şindler min yüz yəhudinin atasını simvolizə edir. O, bir ata kimi

onları xilas etmək naminə bütün imkanlarını səfərbər etməkdən çəkinmir. Rejissorun digər müharibə mövzusuna həsr olunmuş “Siravi Rayani xilas etmək” (*Saving Private Ryan*, 1998) filmində isə kapitan Millerin obrazı diqqətəlayiqdir. O, yalnız əmrlər verən bir hərbi zabit kimi deyil, həm də əsgərlərinə qoruyucu və istiqamətverici bir lider kimi yanaşır. Müvafiq məqamlarda o, əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün fədakarlıq nümayiş etdirir və beləliklə, ata obrazının yeni bir interpretasiyası təqdim olunur. Belə nümunələrdən digəri tarixi-bioqrafik ekran əsəri olan “Linkoln” (*Lincoln*, 2012) filmidir. Bioqrafik film olmasına baxmayaraq, Avraam Linkoln təkcə ABŞ prezidenti kimi deyil, həm də ölkənin mənəvi və siyasi inkişafında əhəmiyyətli rola malik bir ata fiquru kimi təqdim edilir.

Ümumiyyətlə, Stiven Spilberqin yaradıcılığına geniş perspektivdən baxıldığda, onun filmlərində ata fiqurunun müxtəlif formalarda təcəssüm etdiyini müşahidə etmək mümkündür. Bu konteksdə, qəhrəmanların bioloji ataları olamsa da, onlar üçün atalığı simvolizə edən yol yoldaşları və ya mentor fiqurları mövcuddur. Məsələn, “Böyük mehriban nəhəng div” (*The BFG*, 2016) filmində nəhəng dost balaca qız üçün himayədar rolunu oynayır, “Tintinin macəraları” (*The Adventures of Tintin*, 2011) animasiya filmində kapitan Haddok Tintin üçün qeyri-rəsmi ata fiquru funksiyasını yerinə yetirir, “Yura dövriinün parkı” (*Jurassic Park*, 1993) filmində isə paleontoloq Alan Qrant uşaqlara birbaşa olmasa da, dolayı yolla atalığı xatırladan qoruyucu və rəhbər mövqedə dayanır. Bu yanaşma “Indiana Cons və tale məbədi” (*Indiana Jones and the Temple of Doom*, 1984) filmində də müşahidə olunur. Burada Indiana “qısa” ləqəbli uşaq obrazına himayədarlıq və bələdçilik edir. Bənzər situasiyaya “Süni intellekt” (*A.I. Artificial Intelligence*, 2001) filmində də rast gəlirik. Devidin insan ailəsi tərəfindən tərk edilməsindən sonra Ciqolo Co adlı digər humanoid robotun onu himayəsinə götürməsi, onunla birlikdə axtarışlara çıxması və onu tək buraxmamağa çalışması diqqət çəkir. Bu təsvirlərdən belə qənaətə gəlmək olar ki, rejissor ata fiqurunun uşağın psixososial inkişafındakı əhəmiyyətini ön plana çıxarıır. Hətta, bioloji ata mövcud olmasa belə, uşağın ata rolunu üstlənən alternativ fiqurların mühüm olduğuna diqqət çəkir.

Uşaq personajları və onların travmatik təcrübələri

Spilberqin filmlərində uşaqlar mühüm vizual elementlərdən biri kimi çıxış edirlər. Onun filmlərindəki uşaqlar, adətən, mürəkkəb və böhranlı situasiyalara düşərək tez böyüyürələr. Beləcə, onların uşaqlıq dövrü məhdudlaşdırılır və ya itirilmiş kimi təsvir edilir. Onlar ağır məsuliyyətlər daşıyaraq, çətinliklərin öhdəsində gəlmək məcburiyyətində qalırlar.

Qeyd etdiyimiz kimi, Stiven Spilberq valideynlərinin boşanmasından dərin təsirlənmiş və bu qəzəbi qəlbində uzun müddət daşımıdır. Onun filmlərindəki uşaq personajları rejissorun şəxsi təcrübələrinin və psixoloji sarsıntılarının bədii inikasıdır. Bu obrazlar yalnız onun keçirdiyi mənəvi çətinlikləri deyil, eyni zamanda yaşadığı daxili mübarizələri də eks etdiri. Spilberqin uşaq qəhrəmanlar, eksər hallarda, məsum və müdafiəsizdirlər. Onlar öz iradələrindən asılı olmayaraq qarışıq və dramatik şəraitə düşürlər. Ancaq eyni zamanda onlar güclü və mübarizdirlər.

Rejissorun belə filmlərindən biri olan “*Süni intellekt*” (*A.I. Artificial Intelligence*, 2001) filmindəki baş qəhrəman Devid insalar tərəfindən övladlığa götürülən, lakin sonradan tərk edilən süni intellekt əsaslı humanoid robotdur. O, anası tərəfindən imtina edildikdən sonra cəmiyyərin vəhşi tərəfləri ilə üzləşir və müxtəlif təhlükələrdən keçir. Bununla belə, onun əsas məqsədi anasına yenidən qovuşmaqdır və bu amal uğrunda “gerçək insan” olmaq arzusu ilə bütün mövcudluğunu səfərbər edir. Rejissorun təqdim etdiyi Devid obrazı onun şəxsi təcrübələrinin və psixoloji izlərin bədii təfsiri kimi mənalandırıla bilər. Əsasən də, tərk edilmə və tənhalıq motivləri Spilberqin uşaqlıq dövründən qaynaqlanan şəxsi qorxularını və travmalarını eks etdirir. Devidin “Gerçək olsam, məni sevər” fikrini rejissorun “yəhudü olmasam, məni qəbul edərlər” düşüncəsi ilə əlaqələndirmək mümkündür. Bu paralellik rejissorun uşaqlıqda kimliyini qəbul etdirmək üçün öz varlığını dəyişdirməyə məruz qalması ilə bağlı ümumi ekzistensial narahatlıqla səsləşir.

Tənhalıq motivi “*Günəş imperatorluğu*” (*Empire of the Sun*, 1987) filmində də özünü göstərir. Burada baş qəhrəman Cim mühəribə zamanı valideynlərindən ayrı düşərək Yapon əsir düşərgəsində yaşamaq məcburiyyətində qalır. O, daha əvvəl maddi baxımdan güclü və xüsusi qayıçı ilə əhatələnmiş bir mühitdə böyüdüyü üçün bu ayrılıq onda ciddi psixoloji travmaya çevirilir. Filmdə yenidən ayrılıq, tənhalıq və uşaq yaşda həyatın çərinlikləri ilə təkbaşına mübarizə aparmaq məcburiyyəti ön plana çıxır. Cim obrazı vasitəsilə rejissor daxili yalnızlığının bir növ kinematoqrafik ifadəsini təqdim edir. Bu ekran əsərində yenə də uşaqlı tek qalmaq qorxusundan qaçaqmalçı Beysiye sığındığını müşahidə edirik. Cim Beysinin etimadını qazanmaq və onun tərəfindən qəbul olunmaq üçün hər cür səy göstərir. Bu isə rejisorun “qəbulolunma” ehtiyacını və sosial mənsubiyət arzusunu vurgulayan əsas motivlərdən biri kimi önə çıxır.

“*Yadplanetli*” (*E.T. the Extra-Terrestrial*, 1982) filmi rejissorun ən şəxsi ekran əsərlərindən biri hesab olunur. O, müxtəlif müşahibələrində bu

məqamı dəfələrlə vurğulamışdır. Filmin əsas məqsədi boşanmanın uşaqlar üzərindəki psixoloji təsirini nümayiş etdirmək olmuşdur. Rejissor bu ideya üzərində uzun müddət düşünmüş və belə qənaətə gəlmışdır ki, ata-anası boşanmış bir uşaqın daxilində yaranan emosional boşluğu yalnız fövqəladə bir varlıq doldura bilərdi. (Krämer, 2016, s. 93, in Schober & Olson, Eds.)

Baş qəhrəman Elliot rejissorun öz prototipi kimi təsvir edilir. Rejissor baş qəhrəmana bütün şəxsi hissələrini yükləyərək, sanki tamaşaçılara öz daxili dünyasını nümayiş etdirir. Atasının ailəni tərk etməsindən sonra Elliot daxili dünyasın qapanan və vaxtından əvvəl böyümək məcburiyyətində qalan bir uşaq olur. Elliotun yadplanetlini otağında gizlətməsi və onu qorumağa çalışması onun şüuraltı olaraq ata rolunu üzərinə götürdüyüünü açıq şəkildə göstərir. Bu motiv ata figurunun yoxluğu fonunda Elliotun məsuliyyət hissini və mənəvi olaraq yetkinləşməsini ön plana çıxarıır.

Amerika cəmiyyətində boşanma halları hər zaman yüksək olub. Statistik göstəricilər də bunu açıq şəkildə nümayiş etdirir. Buna əsasən, deyə bilərik ki, Stiven Spilberqin auditoriyası, böyük ölçüdə, ya boşanmış valideynlərin övladları, ya da boşanma prosesini birbaşa yaşıyan və ya yaxın əhatəsində belə halların şahidi olan insanlardan ibarətdir. Nəticə etibarilə, bu mövzular tamaşaçılara tanış emosional hissələri, təcrübələri xatırladır və onlar ekrandakı qəhrəmanlarla dərin psixoloji bağ qurmağa meyilli olurlar.

Ailə parçalanması və tək qalan uşaqın hekayəsini təqdim edən bir digər ekran əsəri “*Bacararsansa, tut məni*” (*Catch me if you can*, 2002) filmidir. Frenk də Spilberqin digər uşaq qəhrəmanları kimi ailə strukturunun qurbanıdır, lakin onlardan fərqli olaraq, yaşı bir qədər böyükdür. Xoşbəxt bir ailədə böyüməsinə baxmayaraq, valideynlərinin boşanma qərarını eşidən kimi evdən qaçır. Psixoloji sarsıntı keçirən Frenk yeni şəxsiyyətlər yaradaraq bir növ reallıqdan uzaqlaşmağa çalışır. Rejissoru baş qəhrəman Frenk obrazı ilə eyniləşdirə bilərik: “*Mən bu filmi çəkəndə anlayırdım ki, Frenkin hayatı mənim hayatıçım əksidir. Mən də uşaqlıqda boşanmış valideynlərin övladı kimi böyümüşəm və Frenkin evdən qaçması mənim emosional qaçışımdır.*” (Mc.Bride, s.497)

Orijinal hekayələrin şəxsi duyğularla zənginləşdirilməsi

Stiven Spilberq orijinal əsərlərə ailə, ata, uşaq motivləri əlavə edərək onları öz şəxsi təcrübələrinə əsasən yenidən formalasdırıb. “*Bacararasansa, tut məni*” filmi bu nümunəyə ən uyğun misaldır. Orijinal hekayədə Frenkin əsas məqsədi firıldaqçılıq edərək həyatını davam etdirmək və hüquq-mühafizə

orqanlarından qaçmaqdır. Kitab daha çox onun saxta sənədlərlə banklardan və aviaşirkətlərdən pul oğurlaması, müxtəlif şəxsiyyətlərə bürünərək polisə yaxalanmamaq üçün göstərdiyi cəhdlər üzərində qurulub. Rejissor Frenkin real hekayəsini sadəcə fırıldaqçılıq və macəra janrında təqdim etməklə kifayətlənməyərək, onu daha dərin mənəvi səviyyəyə yüksəltmiş və ata-oğul münasibətləri, eləcə də ailə travmaları mövzusunu filmin mərkəzinə yerləşdirmişdir. (Gordon, 2016, s. 221-226)

Digər bir nümunə isə “Azlıq hesabatı” (*Minority Report*, 2002) filmidir. Filip K. Dik tərəfindən yazılın qısa hekayənin orijinalində baş qəhrəman yalnız öz adını təmizə çıxarmağa çalışır. Spilberq isə filmin əsas süjet xəttini dəyişərək ona ailəvi motivlər əlavə edib. Spilberq versiyasında Con Anderton oğlunun oğurlanması ilə bağlı dərin travma yaşayır. Bu motiv onun motivasiyasını və hərəkətlərini daha emosional edir. O, sadəcə hüquq-mühafizə orqanlarından qaçan bir adam deyil, həm də oğlunun itkisindən əziyyət çəkən və keçmiş iłə hesablaşmağa çalışan bir ata obrazıdır. (*Arms&Riley*, s.10)

“Dünyalar müharibəsi” əsərində Herbert Uells yadplanetlilərin hücumu və cəmiyyətin çöküşü mövzusuna fokuslanır. Orijinal hekayədə baş qəhrəman subay və təkbaşına mübarizə aparan bir insandır, lakin Spilberq bu süjeti də dəyişərək, onu ailə konfliktləri ilə zənginləşdirir. (*Arms&Riley*, s.14)

Stiven Spilberq kimi şəxsi həyatındakı travmaları yaradıcılığını daşıyan rejissorlar çoxdur. Onlar Spilberqdən fərqli olaraq, həyatlarının müəyyən dövrlərini əks etdirən filmlərlə tamaşaçı qarşısına çıxıblar. Belə rejissorlardan Fransua Trüffo, Federiko Fellini, İnqmar Berqman, Martin Skorzeze və s. insanların adlarını çəkmək olar.

Nəticə.

Stiven Spilberqin yaradıcılığına nəzər saldıqda, açıq şəkildə görünür ki, ailə, ata və uşaq münasibətləri rejissorun filmlərində mərkəzi mövzulardandır. Rejissor öz şəxsi təcrübəsindən, uşaqlıq illərindən və ailə vəziyyətindən ilhamlanaraq, bu münasibətləri incə psixoloji çalarlarla eləcə də, bədii simvolizmlə tamaşaçılarına təqdim edir. Araşdırma nəticəsinə məlum olur ki, ata obrazı müxtəlif formalarda təcəssüm etdirilir: bəzən ailədən uzaqlaşmış bəzən isə qəhrəmanlıq keyfiyyətləri ilə seçilən, lakin həmişə uşaqın inkişafına, onun dünyamı davramasına təsir edən bir figur kimi təqdim olunur. Spilberqin yaradıcılığının unikallığı ondadır ki, o, fərdi təcrübələrini universal hekayələrə çevirərək, geniş tamaşaçı kütləsi ilə mənəvi bağ qurmağı bacarır. Onun filmlərində ailə dəyərləri, ata-uşaq münasibətləri, nəinki fərdi travmaların

ifadəsi, həmçinin universal insan duyğularının kinematoqrafik təcəssümü kimi dəyərləndirilə bilər. Bu nöqtəyi-nəzərdən, Spilberqin filmləri ailə və şəxsiyyət məsələlərinə dair mühüm bədii və fəlsəfi diskurs formalaşdırır.

Ədəbiyyat siyahısı:

1. Friedman, L. D. (2006). *Citizen Spielberg*. University of Illinois Press
2. Kowalski, D. A. (Ed.). (2008). *Steven Spielberg and Philosophy: We're Gonna Need a Bigger Book*. The University Press of Kentucky. – pp. 10-25
3. McBride, J. (2011). *Steven Spielberg: A Biography* (2nd ed.). University Press of Mississippi. – pp. 52-58, 204-211
4. Schober, A., & Olson, D. (Eds.). (2016). *Children in the Films of Steven Spielberg*. Lexington Books. – pp. 2-15, 88-92

Gafarova Gunel

THE IMAGE OF A FAMILY, FATHER AND CHILD IN THE CREATIVE ACTIVITY OF STEVEN SPIELBERG: THE ARTISTIC INTERPRETATION OF THE PERSONAL EXPERIENCE

Summary: Cinema, as an artistic expression of individual and collective experiences, has the power to reflect various aspects of society. Directors, inspired by personal observations and life experiences, bring original approaches to universal themes. In this regard, Steven Spielberg's body of work is rich in deep psychological and emotional nuances related to broad themes such as family relationships, the father figure, and the inner world of children. The violence experienced by the filmmaker during his childhood, his encounters with anti-Semitism, and the traumatic traces of his parents' divorce became fundamental structural elements of his cinematic aesthetics. He masterfully transfers these experiences onto the screen. While his early films depict the father figure as irresponsible and distant from the family, his later works reveal a more positive and profound perspective on fatherhood. In Spielberg's films, children face severe challenges such as alienation from society, parental loss, and family crises, which force them to mature prematurely. They are unable to experience a safe and carefree childhood, ultimately carrying an emotional burden shaped by their inner struggles. This article analyzes Spielberg's approach to family and father characters, as well as

how his personal experiences are reflected in the cinematic language through child characters.

Key words: Steven Spielberg, image of a father, father-son relationships, family, cinema, child, autobiographical influence.

Гафарова Гюнель

ОБРАЗ СЕМЬИ, ОТЦА И ДЕТЕЙ В ТВОРЧЕСТВЕ СТИВЕНА СПИЛБЕРГА: ХУДОЖЕСТВЕННАЯ ИНТЕРПРЕТАЦИЯ ЛИЧНОГО ОПЫТА

Резюме: Киноискусство, как художественное выражение индивидуального и коллективного опыта, обладает способностью отражать различные аспекты общества. Режиссёры, вдохновленные личными наблюдениями и жизненным опытом, привносят оригинальные подходы к универсальным темам. В этом контексте творчество Стивена Спилберга богато глубокими психологическими и эмоциональными нюансами, связанными с такими масштабными темами, как семейные отношения, образ отца и внутренний мир детей. Пережитое режиссёром в детстве насилие, столкновение с антисемитизмом и травматические последствия развода его родителей стали основными структурными элементами его киноэстетики. Он мастерски передает всё это на экране. Если в его ранних фильмах образ отца представлен как безответственный и отдаленный от семьи, то в более поздних работах наблюдается более позитивный и глубокий взгляд на отцовство. В фильмах Спилберга дети сталкиваются с серьёзными испытаниями, такими как отчуждение от общества, потеря родителей и семейные кризисы, что вынуждает их преждевременно взросльть. Они не могут испытать безопасное и беззаботное детство, из-за чего им приходится нести эмоциональный груз, сформированный их внутренними переживаниями. Данная статья анализирует подход Спилберга к семейным и отцовским персонажам, а также то, как его личный опыт отражается в кинематографическом языке через детские образы.

Ключевые слова: Стивен Спилберг, образ отца, отношения отца и сына, семья, кино, ребенок, автобиографическое влияние.